



foto - 3x4 sm

CV

**Adı:** Cavad-zadə

**Soyadı:** Samir

**Ünvanı:** Bakı şəhəri, T.Əliyərbəyov küçəsi, 2 mən. 14

**Təvəllüdü:** 03.05.1967

**Ailə vəziyyəti:** evli

**E-mail:** [uro\\_az2006@yahoo.com](mailto:uro_az2006@yahoo.com)

**Tel:** Ev +99412 4934359 Mobil +99450 2103900

**Təhsili** 1983-1989-ci illərdə fərqlənmə diplomu ilə Azərbaycan Tibb İnstitutun, müalicə-profilaktika fakültəsi.

1989-1991-cu illər ərzində Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasında urolog ixtisasə ıyrə klinik ordinatura.

**Elmi dərəcəsi və elmi adı**

Tibb elmləri doktoru

**Pesə fəaliyyəti**

1989-1991 Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasənən klinik ordinatoru

1991-1993 Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasənən aspirantə

1993-1994 Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasənən assistenti

1994-2004 Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasənən dosenti

2004-2009 Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasının professoru

2009- Ə.Əliyev adına ADHTƏ-nun Urologiya və Operativ Nefrologiya kafedrasının müdiri

### **Nəşrlər**

Urologiya sahəsində 49 elmi işi çap olunmuşdur.

### **Elmi konfranslarda iştirakı**

Türkiyə, Ankara, İstanbul 1991-ci il

Türkiyə, Ankara 2009

Çin, Şanxay şəhəri 2009

İspaniya, Malaqa şəhəri 2014

Hollandiya- Amsterdam şəhəri 2015-ci may

Rusiya onkourologları IV-cü konqressi. Moskva, oktyabr 2009.

Avraziya uroloji summit. Moskva, may 2010.

Endouroloqiya və yeni texnologiyalar üzrə II-ci Rusiya konqressi, endourologların ümumdünya assosiasiyası. Moskva, may 2010.

Onkourologiya simpoziumu. Bakı, dekabr 2010

Avropa Uroloqlar Assosiasiyasının kursu - Radikal prostatektomiyanın texnikası və sidik daşı xəstəliyinin müasir müalicəsi, iyun 2012

Uroonkologiya Qış konqresi və kursu. Yanvar-fevral 2015

Rusiya Uroloqlar Cəmiyyətin konqresi. Sankt Peterburq, sentyabr 2015

### **Dillər**

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

### **Kompüter bacarıqları**

Windows XP, MS Word, MS Excel

### **Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur**

**Peşəkar təcrübəsi** penisin və xayaların xəstəlikləri (varikosele, hidrosele, Peyroni xəstəliyi), prostat vəzin xəstəlikləri (hiperplaziya, prostatitlər), sidik cinsiyyət orqonlarının iltihabi xəstəliklər (sistit, uretrit, cinsi yolla keçən xəstəliklər, epididimorxit).

Yuxarı və aşağı sidik yollarının daş xəstəlikləri, prostat vəzidə icra olunan bütün əməliyyatlar (adenomektomiya TUR\_P və s). Sidik ifrazat sisteminin anomaliyaları və s

### **Nailiyyətlər**

**Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı** - Sertifikasiya komissiyası, 2015-2018

**Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı**

1. Диагностические возможности ангиографии при гнойно-деструктивных процессах в почке. (соавт. И.Г.Фигаров, Т.М.Гаджиев) // Вестник хирургии, №12, Санкт-Петербург, 1990.
2. Содержание некоторых микроэлементов в крови и функциональное состояние щитовидной железы у больных почечно-каменной болезнью. (соавт. М.Д.Джавад-заде, М.С.Караев) // Тезисы докладов 3-й Республиканской научно-технической конференции «Микроэлементы в сельском хозяйстве и медицине», Баку, 1991.
3. Гормональные изменения при мочекишлом нефролитиазе. // Аз. Мед. Журнал, №12, Баку, 1991.
4. Sidik yollarının iltihabı xəstəliklərində distansion zərb dalğalı litotripsiyanın qara ciyərin funksional vəziyyətinə təsiri. (S.Y.Nəsibov ilə) // Cərrahiyyədə irinli-iltihabı proseslərin aktual məsələləri, Bakı, 1993.
5. Xroniki kalkulyoz pielonefritli xəstələrdə distansion zərb dalğalı litotripsiyanın hormonal balansə təsiri. (S.Ş.Abdullayev ilə) // Cərrahiyyədə irinli-iltihabı proseslərin aktual məsələləri, Bakı, 1993.
6. Применение изоптина при дистанционной ударно-волновой литотрипсии у больных нефролитиазом. // Аз. Мед. Журнал, №1-2, Баку, 1993.
7. ESWL produced certain electrolyte and hormonal changes in patients with urolithiasis. (with S.S.Abdullaev) // Theoretical and practical problems of medicine, Baku, 1994.
8. Our 30 year experience in surgical treatment of posttraumatic strictures of posterior urethra. (with M.D.Javad-zada) // abstracts of 23<sup>rd</sup> Congress of SIU, Sydney, 1994.
9. Distansion zərb dalğalı litotripsiyanın (DZDL) elektrolit mübadiləsinə və qalxanabənzər vəzə təsiri. (S.Ş.Abdullayev ilə) // Теоретические и практические проблемы медицины (мат-лы научной конференции), Баку, 1994.
10. Некоторые моменты подготовки больных с уролитиазом, имеющих сопутствующую ИБС к проведению дистанционной ударно-волновой литотрипсии. (соавт. Н.М.Керимов) // Теоретические и практические проблемы медицины (мат-лы научной конференции), Баку, 1994.
11. Функциональное состояние печени при нефрогенной гипертензии, осложнённой ХПН. (соавт. И.Г.Фигаров, С.Я.Насибов) // Теоретические и практические проблемы медицины (мат-лы научной конференции), Баку, 1994.
12. Значение применения препаратов, блокирующих вход кальция в клетку при лечении мочекаменной болезни дистанционной ударно-волновой литотрипсией. // Методические рекомендации, Баку, 1995.
13. Комплекс методов компьютерной реносцинтиграфии в диагностике заболеваний почек. (соавт. М.Э.Караев) // Методические рекомендации, Баку, 1995.
14. Оценка эффективности применения альфа-токоферол ацетата в комплексном лечении урологических больных, подвергнутых оперативному вмешательству. (соавт. М.Д.Джавад-заде, В.С.Лынёв, Н.В.Насирова) // Учебно-методические рекомендации, Баку, 1995.
15. Наш опыт применения дистанционной ударно-волновой литотрипсии при лечении мочекаменной болезни. // Azərbaycan Tibb Jurnalı, №12, Bakı, 1995.
16. Консервативные методы лечения мочекаменной болезни. // Sağlamlıq, №10, Bakı, 1996.
17. Опыт лечения мочекаменной болезни, осложнённой почечной недостаточностью. // Azərbaycan Tibb Jurnalı, №1, Bakı, 1996.
18. Tactics of operative treatment of urolithiasis by anomalies of upper urine excretory tract. // International Islamic Medical Journal, №2, Baku, 1996.
19. Прогнозирование эффективности дистанционной ударно-волновой литотрипсии почек и мочеточников. // Урология и нефрология, №3, Москва, 1996.
20. Эффективность лечения нефрогенной гипертензии. (соавт. И.Г.Фигаров) // Azərbaycan Tibb Jurnalı, 1996, №12, с.37-39.

21. Мочекаменная болезнь в эндемическом регионе. // Военное издательство, Баку, 1996, с.126.
22. Особенности течения уролитиаза у больных с дисфункцией надпочечников. // Akademik M.C.Cavad-zadənin 70-illik yubileyinə həsr olunmuş elmi konfransın tezisləri, Bakı, 1997.
23. Современный взгляд на патогенез, течение и лечение мочекаменной болезни. // Урология, №5, Москва, 1999.
24. Особенности анестезии при трансуретральных вмешательствах. (соавт. К.Н.Гаджимурадов, И.Г.Кулиев) // Sağlamlıq, №4, Bakı, 2000.
25. Məsafəli zərbə dalğalı litotripsiyasının sidikdaşı xəstəliyi zamanı residiv verməyə təsiri. (S.Ş.Abdullayev ilə) // Sağlamlıq, №7, Bakı, 2001.
26. Sidikdaşı xəstəliyində aparılmış məsafədən zərbə dalğası litotripsiyasının tiroid normalarına və kalsium, fosfor mübadiləsinə təsiri. (S.Ş.Abdullayev ilə) // Достижения медицинской науки и практического здравоохранения Азербайджана, Баку, 2001.
27. Дистанционная ударно-волновая литотрипсия и рецидив камнеобразования. (соавт. С.Ш.Абдуллаев) // Урология, №3, Москва, 2002.
28. Современные методы трансуретральных операций. (соавт. С.Я.Насибов) // Akademik M.C.Cavad-zadənin 75-illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransın materialları, Bakı, 2002.
29. Современные методы лечения уретероцеле. (соавт. М.Д.Джавад-заде, Э.Я.Гусейнов) // Azərbaycan Tibb Jurnalı, №2, Bakı, 2002.
30. Podaqrik nefropatiyanın müxtəlif tiplərinin kompleks müalicə üsulu. (F.Z.Sərdarlı ilə) // Təklifin səmərəşdirici olması haqqında vəsiqə, Bakı, 2003.
31. Xroniki qlomerulonefriti və diabetik nefropatiya olan xəstələrdə böyrəklərin dopplersonoqrafik dəyişikliklərinin öyrənilməsi. (K.N.Nacimuradov, F.N.Babayev, S.N.İbrahimov ilə) // Sağlamlıq, №6, Bakı, 2004.
32. Лечение уретероцеле у детей. (соавт. М.Д.Джавад-заде, Э.Я.Гусейнов) // Урология, №3, Москва, 2005.
33. TUR müdaxilələr zamanı izobarik və hiperbarik yerli anestetik məhlulları ilə aparılan spinal anesteziyanın müqayisəli öyrənilməsi. . (K.N.Nacimuradov, İ.Q.Quliyev ilə) // Azərbaycan Tibb Jurnalı, №4, Bakı, 2005.
34. Böyrək və sidik axarlarının müxtəlif tərkibli daşlarında aparılmış distansion zərbə dalğalı litotripsiyanın (DZDL) tiroid hormonlarda yaratdığı dəyişikliklər. (S.A.Abdullayev ilə) // Ə.Əliyev adına ADHTİnün 70 illik yubileyinə həsr olunmuş elmi əsərlərinin məcmuəsi, s.10-14, Bakı, 2005.
35. Prostat vəzin dishormonal hiperplaziyası (PVDH), klinik xarakteristikası və müasir müalicə üsulları. (X.S.Hüseynov ilə) // Akademik M.C.Cavd-zadənin 80 illik yubileyinə həsr olunmuş elmi əsərlərinin məcmuəsi, s.20-26, Bakı, 2007.
36. Böyrək daşı xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı, 2010, səh 28. İ.Fiqarov,S.Cavadzadə,İ.İsmailov,R.Əliyev.
37. Urologiyada radioizotop müainə üsulları. (İ.H.Figarov, M.İ.Qarayev ilə) // Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasına həsr olunmuş elmi praktik konfransın məcmuəsi. Bakı. 2014. 279-289.
38. Hidronefrozun böyrək və sidik yollarının digər anomaliyaları ilə müştərək gedişi zamanı müalicə taktikası. (E.Y.Hüseynov ilə) // Tibb və elm, №1(1), Bakı, 2015, s.153-157.
39. Малоинвазивные методы лечения мочекаменной болезни. (соавт. И.Г.Фигаров, В.И.Фигаров, М.Е.Караев) // Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. .Bakı 2015,s.185-195.
40. Prostat vəzin xoşxassəli hiperplaziyasında sidikdaşı xəstəliyinin müalicə taktikasının xüsusiyyətləri. (İ.M.Mirzəyev ilə) // Cərrahiyyə, №1, 2016, s.32-36.

41. Hidronefrozun diagnostirasi və müalicəsi . Cavad-Zadə S.M.,Hüseynov İ.N., Figarov İ.N.-Tövsiyyə.2017.S.90. SNETŞurasına yollanıb.
42. Возможности и осложнения контактной литотрипсии почек .Фигаров И.Г.,Джавад-Задэ С.М.,Фигаров В.И.,Насиров Ш .Передана в печать 2017.
- 43.Современные методы лечения урологических заболеваний у людей пожилого и старческого возраста. С.М.Джавад-заде,И.М.Мирзоев.Вестник хирургии Казахстана.№3(48).2016.
44. Prostat vəzin xoşxassəli hiperplaziyası fonunda sidik axarının aşağı 1/3-nin daşlarında a1-adrenoblokatorların təyinin üstünlükləri.Cavad-zadə S.M.,Mirzəyev İ.M. TİB və ELM jurnal.VII3.(5).2016.
45. Hidronefrozun diagnostirkasi və müalicəsi. Cavad-Zadə S.M.,Hüseynov İ.N., Figarov İ.N.-Tövsiyyə.2017.S.90. SNETŞurasına yollanıb.
46. Возможности и осложнения контактной литотрипсии почек .Фигаров И.Г.,Джавад-Задэ С.М.,Фигаров В.И. . TİBB və ELM jurnal.VII2.(12).2018 – 34-41.
47. Возможности и осложнения перкутанной литотрипсии почек .Фигаров И.Г.,Джавад-Задэ С.М.,Фигаров В.И.,Насиров Ш .- Сərrahiyyə jurnalı – qəbul olunub.